

Berlin muzeyində islam incəsənəti

Muzeyin salonlarında Azərbaycana aid çoxlu əşyalar yer alıb

(*əvvəli qəzetiñ ötən sayında*)

"Berlinin bəxti gətirdi: çünki islam incəsənətinin dünyadakı ən böyük kolleksiyalarına sahibdir"- deyə İslam Sənəti Muzeyinin direktoru Klaus Peter Xaase qeyd edib. Onun sözlərinə görə, muzeyin eksponatları müsəlman Əndəlusundakı (İspaniya) incəsənət əsərlərindən başlayaraq, Moğolların dövründə Hindistandakı şədevr əsərlərdə qurtaran bütün regionları və dövrləri əhatə edir: "Faktiki olaraq Berlin təkçə özünün sənət tarixçilərinə deyil, həmçinin dünya sənətşunaslarına islam şədevrərini dövrlər və regionlar üzrə necə siniflərə bölünməsini misal olaraq göstərdi. Bu yanaşma bizim dövrdə də geniş yayılıb".



Muzeyin salonlarını gəzdikcə gerçəkdən İslam dünyasının böyük bir coğrafi ərazisini əhatə edən nadir eksponatları seyr etmək mümkündür.

Muzeyin ilk salonlarından birində Səlcuq və Osmanlı dövrü mədəniyyətini (1300-1520-ci illəri) əhatə edən müxtəlif eksponatlar sərgilənilər. Məsələn, Quranın altlığı Konyadan gətirilib. 13-cü əsrə aid olan əşya qoz ağacından düzəldilib. Ornamentine görə dizaynı ərəb hərfi ilə bezədilib. Abdul Əli Vahid ibn Süleyman adlı ustamın əl işi olan altılıq İslam inamını ifade edir. Bələdçi bu əşyani möhtəşəm usta kimi dəyərləndirdi: "Bu eksponat əsl şədevrdir və Səlcuq epoxası üçün tipikdir". Quran qabı da nadir eksponatlardan və türk ustalarına məxsusi əşya kimi təqdim olunub.

Eksponatlar sırasında İran və İraqdan gətirilen nadir saxsı qablar var. Salonlarda həmçinin Sasانiler dövründə aid olan irs təqdim olunur. Qacar sülaləsinə aid balaca qılınc (1796-1924) muzeyin nadir eksponatlarından sayılır. Qılınc haqqında yazılın açıqlamada qeyd olunub ki, o zaman şahın ətrafında olan insanların hamisinin üzerinde bu qılıncdan olubmuş. Həmçinin şahı qoruyan mühafizəçilər de əllərində bu qılıncdan tuturlarmış. Muzeydə Selcuq dövründə aid xalça və qablar saxlanılır.

Muzeyin salonlarında Azərbaycana aid çoxlu əşyalar yer alıb. Ancaq həmin eksponatlar fars nümunələri kimi təqdim olunur. Tədqiqatçılar müxtəlif çeşidi mis, gümüş və saxsı qabların bəziləri Azərbaycandan gətirildiyini bildirirlər. Əfsus ki, həmin əşyaların hamısı İran, türk və ya digər islam ölkəlerinin adı ilə təqdim olunur. Muzeyin direktoru Xaaseye "Muzeydə en qiymətli və en mühüm hansı eksponat hesab edirsınız?" deyə sorusunda "Demək çətindir - əlbəttə bu, baxmağa gələnlərin meylibindən asılıdır. Burada iordan sarayının fasadının memarlıq elementleri ki-

mi iri obyektlər var. Amma həmçinin XIV yüzilliynin əvvəlində yaradılmış və İspaniyadan gətirilmiş qədim xalları da qeyd etmek lazımdır" - deyə cavab verib. Direktor həm də XVI əsrə Səfəvilər sülalesinin çiçəklənməsi dövründə hazırlanmış Quranın gözəl əl yazmalarını da fərqləndirib: "Faktiki olaraq, bütün bu incəsənət əsərləri bərabər mənaya malikdir və onlardan hər biri öz-özüyündə unikalıdır" - deyib. Xaase həmçinin müasir Suriya ərazisindən getirilmiş "Hələb otağı"nın Berlindəki məşhurlaşması ilə qürur hissə duyduğunu bildirib. O, eksponati XVI və XVII əsrlərdə Osmanlı cəmiyyətinin "dinlərin və mədəniyyətlərin ensiklopediyası" adlandırdıb.

süjetli kompozisiya yerləşir. Deyilənə görə, xali 1896-ci ildə Romada bir antik mallar satıcılarından alınıb. Onun XV əsər aid olmasını həmin ərefədə yaşışmış italyan rəssamlar Domeniko Moreno və Domeniko de Bartolun əsərlərində eks etdirilməsi də təsdiq edir. Önəmlı xalçalarımızdan biri də Münhen şəhərindəki xali salonunda nümayiş etdirilən uzunluğu 0.95 santimet, eni 0.72 santimet ölçüdə olan kiçik bir xalıdır. Xalçanın yanındaki etiketde onun 1600-cü ildə Qarabağda toxunduğu qeyd olunub. Bu xalçanın əsas orijinal xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun üzərində biz XVI-XVII yüzilliklərdə Təbriz xalçalarında tez-tez təsadüf olunan süjetə, yəni ovçuluq səhnəsinə rast gelirik. Xalçanın eni ara sahəsində hündür sərv ağacı, onun da ətrafında simmetriya əsasında yerləşdirilmiş iki "qızılbaş" zadəgan fiqurları təsvir olunub".

TÜRK TAYFALARINA AİD SƏNƏT

İslam Sənəti Muzeyindəki xalçalar da orijinalıq baxımından diqqət çekir. Qədim və nadir xalçalar bir neçə salonda sərgilənib. Muzeydə 500-dən çox xalça olsa da onların az bir hissəsi nümayiş etdirilir. Bələdçi qeyd etdi ki, müharibədən sonra xalçaları temizləmək və restavrasiya etmek lazımlı. Sa-

çaların naxışları, ornamentləri fərqlənir. Əgər bu xalçalar Təbriz, Urmia, Gəncə, yaxud Şamaxıda toxunubsa, onu necə Azərbaycana aid olmadığını söylemək olar?

F. Əlekberli qeyd edir ki, xalçanın hansı əyalətdə toxunması göstəriləlidir: "İranda şərqi və qərbi Azərbaycan əyalətləri var. Orada da yaşanan azərbaycanlılardır. Ona görə də burada Azərbaycanın adının çəkilmesi düzgün deyil. Yəni bunu sübüt etmək də bir o qədər çətin deyil". Tədqiqatçının sözlərinə görə, bu ölkədə dərc olunan xalça sənətinə həsi edilən kitablarla nəzər yetirəndə oradakı materiallara bir çoxunun Azərbaycan xalçalarına aid olduğunu görərik. Bu kitablarda almanın xarakterinə xas olan bir dəqiqliklə xalçalarımızın bədii və texnoloji xüsusiyyətləri, onların toxunduğu yer və s. haqqda ətraflı məlumat verilir.

İslam Sənəti Muzeyini ziyarətə gələnlər hər bir eksponata xüsusi maraq göstərirler. İslam ölkələrinin maddi mədəniyyət nümunələrini eks etdirən nadir eksponatlar haqqında muzeyin 1-ci mərtəbəsində təqdim edilən broşürələrde geniş məlumat əldə etmək olar. Həmçinin xüsusi qulaqlıq vasitəsilə müxtəlif dillerdə hər bir eksponat haqqında məlumatlı öyrənmək olur.

Bu gün İslam incəsənəti Muzeyi bir əsredən çox Berlində sərgilənən kolleksiyası ilə fəxrlidir. İslam incəsənətindən ibarət muzey dünyada en məşhur muzeylərdən sayılır. Berlin Muzeyinin ilk rəhbəri Vilhelm fon Bodenin



"DAMĞALI", "ƏJDAHALI" ...

İslam incəsənəti Muzeyinin eksponatları içerisinde xalçalar mühüm yer tutur. Ümumiyyətlə, Almaniyanın Bonn, Hamburg, Münhen, Köln, Düsseldorf, Frankfurt-Mayn, Manheyim və s. şəhərlərinin muzeylərində Azərbaycana aid nadir xalça nümunələri saxlanılır.

Orjinalıq baxımından 1960-cı ildə Münhen şəhərindəki entiq mallar mağazasında nümayiş etdirilən XVIII əsr Qazax xalçası da qıymətli eksponat hesab edilir. "Öz konstruktiv quruluşu ilə Şərq aləmində geniş yayılmış, ucları dörd müxtəlif tərəfə ayrılan bu bəzəkler elə real səpgidə toxunmuşdur ki, sanki onlar bir nöqtə ətrafında fırlanaraq hərəket edir. Bu ornament elementinə biz tezə "Damğalı" adını almış bu tipli Qazax xalçalarında deyil, dekorativ-tətbiqi sənətimizin başqa növlərində de rast gəlirik" - deyə tədqiqatçılar qeyd edirlər.

Tarix etibarı ilə dünya muzeylərində saxlanılan en qədim Azərbaycan xalçalarından biri də "Əjdahalı" Qazax xalçası hesab olunur. XV yüzilliyi aid edilən bu xali Berlin İncəsənəti Muzeyinin Şərq bölümündə nümayiş etdirilir. Simurqla ejdahanın döyüşü təsvir olunan xalida iki dəfə bir-birini təkrar edən

lonlardan birində Türkiyənin İznik, Bursa kimi bölgelərindən gətirilən xalçalar yer alıb. Bu xalçalar da naxışlarına görə ilk baxışdan ölkəmizdə toxunan xalçalara benzəyir.

Salonlarda yer alan xalçalar içərisində vaxtilə Azərbaycandan aparılan xalçalar da var. Divara Qafqaza aid uzun xalça vurulub. İran nümunəsi kimi göstərilen digər xalçanın 1600-cü ilə aid olunduğu qeyd olunub. Həmçinin 15-16-ci əsrlərə aid bir sira İran xalçaları muzeydə yer alıb. Ekspertlər bu xalçalardan bir neçəsinin Azərbaycana aid olduğunu bildirirlər. AMEA-nın Əlyazmalar İnstitutunun emekdaşı, tədqiqatçı Faiq Əlekberli xalça nümunələrinin Azərbaycana aid olmasına fakt kimi sübut etməyin heç də çətin olmadığını söyləyir: "Xalça toxumaq sənəti türk tayfalarına aiddir. Farslarda ənənəvi xalça toxumaq sənəti olmayıb. Həm də farslara aid xal-



muzeyə gələn tamaşaçıları qeyri-Avropa sənəti ilə yanaşı ilk növbədə islam kolleksiyası ilə tanış etmək qərarı özünü doğrulub. Hər il bu muzeyə 330 min insan baş çəkir.

Tərəne Məhərrəmova
Berlin

Bu məqale Bakcell şirkətinin dəstəyi ilə hazırlanıb